



**Oliyev Ekbər Əli oğlu
(Ekbər Əlioğlu)**

oxuyarkən 2 aylıq poçtalyon işləmişəm.

1969 6 sayılı kənd peşə məktəbi 1970 58 № şəhər peşə məktəbində komendant işləmişəm. 1971-1975 ali təhsil AMEA ədəbiyyat institutunun aspirantura (qiyabi) "Azərbaycan aşiq şeirinin ideya-bədii xüsusiyyətləri" 1987 (XIX əsrin sonu XX əsrin əvvəlləri) namizədlik dissertasiyası elmi rəhbər: əməkdar elm xadimi professor Mirəli Seyidov Goyçay rayon təhsil Şöbəsində çalışmaqla Ulaşlı -şixl kənd tam orta məktəbi və Çayarxı kənd ümumi orta məktəbində müəllim.

RTŞ-də çalışmaqla (1993-98) son Marina Beynəlxalq Elmlər Akademiyası, Mingəçevir filialının Goyçay şöbəsində müəllim. EKO Energetika Elmlər Akademiyasının Goyçay pedaqoji kollecinde müəllim işləyərkən müasir Azərbaycan ədəbi dili ədəbiyyat tarixi, Xarici ölkələr ədəbiyyatı, Nitq mədəniyyəti, ibtidai siniflərdə ana dilinin tədrisi metodikası fənlərindən dərs demişəm.

1984- metodist müəllim adı verilib. Professor Zahid Qaralov "ədəbiyyat kabinetini təqdir edib. Prof. Estetik prof. Vida di Xəlilov dərsimdə eyleşib yardımı məqalədə təqdir edib.

Ali kateqoriyalı müəllim bir neçə sertifikatlar, eləcə də "Öyrənen öyrənen" sertifikati.

2 şagirdim bədii qiraət üzrə respublika müsabiqəsinin qalibi olmuşdur.

2 şagirdim respublika İnşa müsabiqəsinin qalibi olmuşdur.

1 şagirdim olimpiadasının iştirakçısı,

7 şagirdim ixtisasını seçib ədəbiyyat müəllimi olub.

"Fəxri fərman" və təşəkkürnamələr var.

AYB üzvü Gənclik illərində AYB nəzdində "Gənc tənqidçilər studiyasının üzvü olmuşam. Prof. Ekbər Ağayev "Ədəbiyyat və incəsənət" qəzetində uğurlu yol yazaraq əbədi ictimaiyyətə tanıdıb. AYB XII qurultayın nümayəndəsi 8 qardaş, 2 bacı, 4 nəfəri ali təhsilli bacım texnikuma əla qurtardığına görə imtahansız qəbul olunub. 2 oğul övladım var. Kiçiyi evlidir, böyüyüm "İqtisad"ı bitirib, məqistrlilik oxuyub, subaydır. Atam Əli, Anam Zəhra, nənəm Zəhra....????

Bir sıra kitablara ön sözü olmuşam, redaktorluq etmişəm. Kitablarına dəyərli və tanınmış insanlar ön söz yazmış, həqklärında kiçik məqaleləq yazılmışdır. 270-dən artıq məqaləm ("Yeni həyat", "Yeni söz", "zəhmətkeş", "göyçay", "Düzü düz, əyri əyri", "Azərbaycan", "Qobustan", "Ziyalı", "Azərbaycan dili və ədəbiyyat tədrisi mütodikası" kimi qəzet və jurnalarda çap olmuşam.

Əli Səmədlinin, İbrahim Goyçayının xatirə kitablarında məqaləm yazılmışdır.

1. "Ruhların səsi" – Goyçay şəhidləri haqqında

2. "İkinci doğulmuş" – müstəqillik şəhidi (cəbhəci)

3. "Azərbaycan aşiq şeiri poetikası"

4. "Şama pərvane kimi",

5. "Məktəb metodisti"

6. "Goyçay – nə bilirik",

7. "Qapıları döy görüm" (şeirlər), 8. "Gülxani Pənahın bədii nəşri", 9 "Allahların savaşı" (Şeir və poemalar), 10. "Seçilmişlər", 11 "Yada düşər xatirələr", 12 "Kərçicahansız Gülcəhan", yaxud əsirin əsəri (povest və hekayələr)

Dəyərli məqalələrim: Əli Rza, Əli Lərim, Məmmədcəfər Cəfərov, Anarın Beşmərtəbəli... Gülxani Pənah, Tofiq Qəhrəmanov, Ətraf Sərraf, Ədalət Əsgəroğlu, Seyran Səxavət, Qulu Xəlilov, Mirəli Seyidov və s. haqqında ədəbi tənqidid. Yaşar Qarayev, Vaqif Yusifli, akad. Muxtar Kazımlı, Gülxani Pənah, Əli Rza Xələfli, Paşa Əfəndiyev, Hafiz Rüstəm, Ətraf Sərraf, Sabır Rüstəmxanlı, Adil Məmmədov təqdir ediblər.

Mirəli Seyidov, Ekbər, artıq sən qoç döyüşünə aslan pəncəsi ilə çıxırsan". (dissertasiyaya hazırlıq dövründə deyilib).

Paşa Əfəndiyev "bax əsl namuslu və təmiz müdafiə belə olar" dissertasiyاسının müdafiəsi zamanı Yaşar Qarayev "Ekbər, Əli Kərim haqqında üç-dörd yeni söz deyə bilmisən"

Asif ata. "Mən sənin gözlərində çaxan şimşəkleri görürəm.

Əli Rza: "Goyçayda bir çinar var. Mən gördüm, tanıdım, əməkdaşdım"

Cəbhəci olmuşam – təmizindən.

Göyçay Qarabağlar kəndi 1951, 16 mart.

Əslim Qərbi Azərbaycan Zəngəzur mahalı 1957. Qonşu I Ərəb Cəbirli kəndinə köcmüşük. 1959 Göyçay şəhər 4 № məktəb. 1969 – məktəbi (1 № li) bitirmişəm. Məktəbdə oxuyarkən 2 aylıq poçtalyon işləmişəm.

1969 6 sayılı kənd peşə məktəbi 197 Əliyev Əkbər Əli oğlu (Ekbər Əlioğlu)

Göyçay Qarabağlar kəndi 1951, 16 mart

Əslim Qərbi Azərbaycan Zəngəzur mahalı 1957. Qonşu I Ərəb Cəbirli kəndinə köcmüşük. 1959 Göyçay şəhər 4 № məktəb. 1969 – məktəbi (1 № li) bitirmişəm. Məktəbdə oxuyarkən 2 aylıq poçtalyon işləmişəm.

Bədii iqlimin təzələnməsi onun zənginləşməsinə öz töhfəni verən yaradıcı simaların fərdi üslubları ilə müəyyənləşir. Bu təzələnmə o zaman əlamətdar olur ki, müəllif bənzərsizliyi, gözlənilməzliyi ilə ədəbi hadisəyə çevrilsin və ümumdünya ədəbiyyatı adlanan nehrə axan bir çay kimi hər hansı bir xalqın böyük-kıçıklından asılı olmayıaraq milli mənsubiyyətini, mədəniyyət səviyyəsini təyin edən ölçüyə meyarlaşın. Bu cür şərəflə və əzəmetli mövqeyi öz yaradıcılığında təzahür etdirmək hər sənətkara nəsib olmur. Lakin bununla belə qlobal sənət meridianna çıxa bilməyən yazıçılar, o demək deyil ki, qələmi yerə qymalıdırlar. Aydır ki, hər bədii təfəkkür öz gücү və özünə oxşarlığı ilə doğulur və özünütsədinq kimi əzablı bir yola çıxır. Bu mənada fitrət, düzübü uğurlu sona çatmaq hamida eyni səviyyədə deyil. Bunu nəzərə alıb ən aşağısı cari, milli ədəbiyyatın sferasına çıxan, lakin hələ yaradıcılıq onalıqlarında profesionallıq qazana bilməyən, amma ümidi verən yazıçılar barədə susmaq da olmaz. Xüsusən elələri haqqında ki, düşündürə bilir, əsərlərinində tutumlu məzmun, ifadə üsullarında işqli təzəlik, fəhm, duyum bucağı görürük. Bu baxımdan əvvəller ədəbi jurnallarda əsərlərini oxuduğumuz, tənqid jurnallarında uğurlu mövqedən adına rast gəl-

yər qazana bilmüşdir; ümdə məsələdir ki, yazılı bunu nail olmuşdur: professor Əsgərzadə, Akif, Ziya, Reyhan, Zəkiyyə xala və s. kimi obrazlar insanı temiz düşüncə və əməllər axarına salır, hətta Çanko (Xankişi) kimi cinayətkarların, Cöhre kimi "yaşıqların" taleyi də hər kəsi öz həyatını düzgün qurmağa, neqativ hallara ayıq gözlə baxmağa çağırır.

"Daş evlər" marağımıza səbəb olan problemlər toxunaq. Bunlar, daş evlər tut ağacları paraleliyinin adamların taleyi və baxışları ilə qaynaqlaşmasının bədii həllindən, əsərdə qəhrəman mövqeyindən, müəllifin gənc qəhrəmanlarının bədii nəşrimizdəki bənzərləri, yaşamaq dözməkdir və yazılıqlı alın yazısıdır. Yox əgər başqa qəhrəman axtmalılıqsa və romanda belə bir qəhrəman varsa, onda gənclərin (Akif, Teyhan, Ziya) həyatının İran dövrü xeyli yüksəməşmişdir. Bunlar, daş evlər tut ağacları paraleliyinin adamların taleyi və baxışları ilə qaynaqlaşmasının bədii həllindən, əsərdə qəhrəman mövqeyindən, müəllifin gənc qəhrəmanlarının bədii nəşrimizdəki bənzərləri, yaşamaq dözməkdir və yazılıqlı alın yazısıdır.

Bədii yaradıcılığın başlıca kriteriyalarından biri əsərin adının seçilməsidir. Əsərə verilən ad həqiqi, yaxud məcazi mənada onun məzmununu, müəllif fikrinin simvolik gerçəkləyini ifadə etməlidir. Bu mənada "Daş evlər" əsərə nə dərəcədə yarasıdır? Bu adın əsərdəki mənə tutumunu aşağıdakı cümlə ilə təyin etmək istərdik: "Daş evlərin hamisinin altı tut ağacının kökləri id" (117)... "Tut ağacı babalarımızı gözləyə-gözləyə dünya boyda olub. Onu etibar dünyalaşdırıb, etibarın mənim olsun, tut ağacı" (118). Kökləri üzərində daş evlə-

olunur, (Çankonun həyatında). Lakin romanda Akif, Əsgərzadə, Reyhan, Zəkiyyə obrazlarının hərtərəfli təqdimi bu obrazı qəhrəman kimi seçməyə imkan vermir. Burada qəhrəman mövqeyi ənənəvi qaydada müəyyənləşmişdir. Bəs onda əsərin əsas qəhrəmanı kimdir? Əsərdə obrazın ətrafında mərakezləşir, hadisələr daha çox hansı obrazın ətrafında mərakezləşir, hər hansı obrazın ətrafında mərakezləşir? Əgər bu qəhrəman rəğbət bəslədiyimiz gəncliyin (Akif, Aqil, Reyhan, Ziya, Tariyel) həyatıdır, əsərdə onların fəaliyyəti ilə heç bir dərin ictimai konflikt (Tariyel bir qədər müstəsnalıq yaradır) görə bilmirik və əsərdə onların fəaliyyətinə bu mənada az yer verilib. Yox əgər başqa qəhrəman axtmalılıqsa və romanda belə bir qəhrəman varsa, onda gənclərin (Akif, Teyhan, Ziya) həyatının İran dövrü xeyli yüksəməşmişdir. Bu cür problemlər toxunaq. Bunlar, daş evlər tut ağacları paraleliyinin adamların taleyi və baxışları ilə qaynaqlaşmasının bədii həllindən, əsərdə qəhrəman mövqeyindən, müəllifin gənc qəhrəmanlarının bədii nəşrimizdəki bənzərləri, yaşamaq dözməkdir və yazılıqlı alın yazısıdır.

"Daş evlər" – düşüncələr

diyimiz Seyran Səxavətin "Daş evlər" romanı marağımıza səbəb olmuşdur. Əsər bir neçə həyatı problemləri özündə cəmləməsi və onların bədii həllində müəllif imkanlarının razılıq doğuran cəhətləri ilə əlamətdارد. Bəzən bunlar razılıq doğurmayan polemik koordinatlarla kəsişir. Belə bir vəziyyət əsər haqqında söz açmaq ehtiyacını da da zəruriyyətdən və həm də burada müəllifin xeyrinə olacaq elə məsələlər də var ki, bunlar təsvir və hadisələrin bilavasitə anadangələmə həyatı düzünləri ilə bağlıdır və biz əsəri məhz bu düzünlərə müxtəlif təhkiyyəsindəki münasibət mövqeyinə, bədii yaradıcılığın bir sira komponentlərinin romanda nə dərəcədə biçimlənməsinə görə ədəbi tənqid sferasına cəlb edirik.

Əsər bir kökdən budaq atmanın, lakin müxtəlif hadisələrin zəruri, inandırıcı görünən təsadüfi çarpazlaşmaları üzərində öz bütövlüyü qərarlaşdırılmış, mürəkkəb kostruksiyalı, bənzərsiz kompozisiya struktur görkəmini almışdır. Bir-birinə çuqlaşan hadisələrin fonunda gördüğümüz adamların taleleri, həyat yolları da bir-birinə bənzəmir. Bu, romanın əvvəlində belədir, sonra isə ümumi bir ağrının nəticəsinin, uğurun gözlənilən akkordlarının oxşarları vardır. Mayası belə doğrudanlıqdan bunu, əsər üçün müsbət hal hesab edirik.

Çunki belə vəziyyət situasiyaların real təsvir və boyaları hesabına bədii həqiqətə qovuşmuşdur. Romanda içtimai həyataya müəllif mövqeyi aydınlaşdırır və o, sosial məzmun kəsb edərək də-

rin ucaldığı tut ağacı babalarımızın ən gözəl, yaşarı adətlərinin, yüz illərin nişanəsidir. Ululara səykənmək, kökə bağlılığın izləri bütün zamanlar boyu bəşəri məzmun kəsb etmişdir. Bu mənada tut ağacının simvolik mənə daşıyıcıdır. Fərhad kışının ağacı qorumaq cəhdidən əsər haqqında üzərində dayanmışdır, adamlar da bu daş evlərdə yaşayırlar. Daş evlərdə ağacın kökləri üzərində özündə bir simvolika vardır. Yaxşı oları ki, müəllif tut ağacı - daş evlər simvolik paralelliyinin vəhdətini əsər boyu məhz onların görmə bucağından adamların taleyi ilə qarşılaşdırırdı. Bir ad kimi belə olduqda konkret ideya, dərin və güclü məcaz daş evləri xüsusi maraq və sevgi hədəfinə çevirirdi: Təəssüf ki, "Daş evlər" belə bir dəyərli yükü çiyinə ala bilməmişdir. Məhz buradan (daş evlərdən) dünyaya tut ağacının kökləri kimi addımlayan insan əmələri, düşüncələri, bu adın sərkərdəliyi ilə bədii həllini tapayırdı. Üzerində möhkəm dayanmış daş evlər buradakı adamları, bu insanlarınla ünsiyyətdə onları həmşəlik durulaşdırıb, yaxşılara sayıni artırıb.

Ədəbi təcrübə göstərir ki, bədii qəhrəman "xirdə" adamların içərisindən də seçilə bilər və özünün ziddiyyətli, naqis cəhətləri ilə verilməlidir. Bir şərtlə ki, qəhrəman öz xirdalığında hər hansı bir idealı təsdiqləyə bilsin, təbiətinin işqli güşələri həyatın neqativliklərini açıqlamağa, onlara qarşı barışmaz mövqeda dayanmağa imkan versin. Belə bir cəhət "Daş evlər" də müşahidə

rimizi dəqiqləşdirir. Həmin obrazlar həyati mövqelərini, durumlarını təyin edir və bu mənada müəllifin əsərə konkret qəhrəman seçməməsi təbii görünür. Onlar özləri haqqında əsil tərif və tənqidli məhz həyati durumlarına, mövqelerinə görə alırlar. Onların içərisində Çankonun ömür yolu ibrətləndirici olsa da, öz mənfiliyində əsilləşir. Əsər elə nikbin sonluqla bitir ki, biz bunulla Çankonun tutulmasını nəzərdə tuturuq, sevinirik ki, əvəller itirdiyimiz gözəl insanı, elmə böyük töhvə verə biləcək alımı yenidən qazanırıq.

Çankonun tutulması yenidən doğulmasıdır. Çünkü inanrıq ki, o, qanuni cəzasını aldıqdan sonra əsil alım kimi cəmiyyət onun keşfini qəbul edəcək, bir insan kimi keçmiş izzət və şərəfini özüne qaytaracaqdır. Bu baxımdan digər surətlərin fəaliyyəti rəğbətə layiq olsa da, onların şəxsi taleləri qəlbimizi ağrıdır, təəssüf hissi doğurur. Cöhre, Salman, Çankonun arvadı, bacısı və Zəkiyyə xala belə obrazlardandır. Əsərdə Rufayla Taryel bacılərinə "yazış adamlar" konsepsiyası ilə yanaşırlar. Həyatda bu cür adamlara təsadüf olunur. Lakin bu yazıqların hamisinin taleyinə təəssüf etmək gərksizdir. Götürən Salmanı – ona niyə yazış deməliyik: ona görə ki, Şükufə onu özünə ər saymır, oynasına döydürür? Ona görə ki, bu təhqiq və haqsızlığa, əxlaqsızlığa ömrü boyu dözdür? Təqsirkar